

Tarix: 14.10.2025

| Kapital vəsaitləri                                                                      |  | min manatla |
|-----------------------------------------------------------------------------------------|--|-------------|
| <b>1. I dərəcəli kapital</b> (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır) |  | 123782.36   |
| a) Adi səhmlər (tam ödənilmiş paylar)                                                   |  | 112544.83   |
| b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər                                         |  | 0.00        |
| c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait                                    |  | 0.00        |
| d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi                                          |  | 11237.53    |
| d1) əvvəlki illərin mənfəəti (zərəri)                                                   |  | 11237.53    |
| d2) (çıx) cari ilin zərəri                                                              |  | 0.00        |
| d3) kapital ehtiyatları (fondları)                                                      |  | 0.00        |
| e) Digər                                                                                |  | 0.00        |
| <b>2. I dərəcəli kapitaldan tutulmalar</b>                                              |  | 902.15      |
| a) Qeyri-maddi aktivlər                                                                 |  | 902.15      |
| b) Təxirə salınmış vergi aktivləri                                                      |  | 0.00        |
| <b>3. Tutulmalardan sonra I dərəcəli kapital (1–2)</b>                                  |  | 122880.21   |
| <b>4. II dərəcəli kapital</b> (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)        |  | 6022.19     |
| a) Cari ilin mənfəəti                                                                   |  | 4297.85     |
| b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)          |  | 5551.53     |
| c) Kapitalın digər komponentləri                                                        |  | 0.00        |
| c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər                                              |  | 0.00        |
| c2) subordinasiya borc öhdəlikləri                                                      |  | 0.00        |
| d) Digər vəsaitlər                                                                      |  | 0.00        |
| <b>5. Məcmu kapital (3+4)</b>                                                           |  | 134453.93   |
| <b>6. Məcmu kapitaldan tutulmalar :</b>                                                 |  | 0.00        |
| a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin     |  | 0.00        |
| b) Bütün digər investisiyalar (xalis)                                                   |  | 0.00        |
| <b>7. Tutulmalardan sonra məcmu kapital (5-6)</b>                                       |  | 134453.93   |
| <b>8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər</b> (cədvəl A15, E bəndindən)          |  | 586,758     |
| <b>0%-lik risk qrupuna daxil olan aktivlər</b>                                          |  | -           |
| <b>20%-lik risk qrupuna daxil olan aktivlər</b>                                         |  | 36,661      |
| <b>35%-lik risk qrupuna daxil olan aktivlər</b>                                         |  | 34,206      |
| <b>40%-lik risk qrupuna daxil olan aktivlər</b>                                         |  | 3           |
| <b>50%-lik risk qrupuna daxil olan aktivlər</b>                                         |  | 17,053      |
| <b>75%-lik risk qrupuna daxil olan aktivlər</b>                                         |  | 18,511      |
| <b>100 % + risk qrupuna daxil olan aktivlər</b>                                         |  | 480,325     |

| Faizlə                                    |                                 |                                            |        |
|-------------------------------------------|---------------------------------|--------------------------------------------|--------|
| Əmsallar                                  | Sistem əhəmiyyətli banklar üçün | Sistem əhəmiyyətli banklar istisna olmaqla | Fakt   |
| 9. I dərəcəli kapitalın adekvatlıq əmsalı | minimum 6.5%                    | minimum 5.5%                               | 20.94% |
| 10. Məcmu kapitalın adekvatlıq            | minimum 12.5%                   | minimum 10.5%                              | 22.91% |
| 11. Leverage əmsalı (%)                   | minimum 5%                      | minimum 4%                                 | 18.65% |



Mehman Məmmədov  
İdarə Heyətinin sədri

Fuad Məmmədli  
İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı

Məsul şəxs: Elnur Mirzəyev (Hesabatlıq şöbəsinin müdiri): +994 12 561 22 88 (dax. 1130) | e.mirzayev@expressbank.az